

NAĞİL MƏTNLƏRINDƏ MEDİAL FORMULLARIN KOQNİTİV ŞƏRTLƏNDİRİMƏSİ (SKRIPT VƏ XRONOTOP KORRELYASIYASI KONTEKSTINDƏ)

Sevinc Mirzayeva

Bakı Slavyan Universiteti, baş müəllim
Azərbaycan
h.nazli2002@gmail.com

Summary

COGNITIVE CONDITIONING OF MEDIA FORMULAS IN FAIRY TALE TEXTS (IN THE CONTEXT OF SCRIPT AND CHRONOTOPIC CORRELATION)

The article talks about fairy-tale formulas that are widely used in fairy-tale texts. Among these formulas medial formulas takes a special place. Examples of using of the medial tale formula for the transition from one chronotope coordinate to another for the sake of script transition are reflected in the article.

Key words: folk tales, medial formula, chronotrop, the script, cognitive conditioning.

Резюме

КОГНИТИВНАЯ ОБУСЛОВЛЕННОСТЬ МЕДИАФОРМУЛ В СКАЗОЧНЫХ ТЕКСТАХ (В КОНТЕКСТЕ СЦЕНАРИЯ И ХРОНОТОПНОЙ СООТНОШЕННОСТИ)

В статье говорится о сказочных формулах, которые широко используются в сказочных текстах. Среди этих формул особое место занимают медиальные формулы. В статье отражены примеры использования медиальной сказочной формулы перехода от одной координаты хронотопа к другой ради сценарного перехода.

Ключевые слова: народные сказки, медиальная формула, хронотроп, сценарий, когнитивная обусловленность.

Məlumdur ki, xalq nağılları özlüğündə xalqın linqvokulturoloji kod sistemini, etnomental yaddaşını dolğun şəkildə oks etdirirler. Eləcə də, nağıllar universal təzəkkür modellərini arxaik kodlarını hifz edə bilir və onların verballaşmış relikt formalarını yaşadaraq günümüzədək göstərib çıxara bilirlər. Bu mənada xalq nağıl mötnərlərində yer alan inisial, medial və sonluq formularla maraqlı tədqiqat materialını təşkil edir. Özü də onlar dilçiliyin, adəbiyyatşünaslığının, ümumiyyətlə, koqnitiv elmlər konqlameratının ortaq maraq dairəsinə daxil ola bilirlər.

"Sehirləri nağıl morfoloziyası"ni və "nağılin tarixi köklərini" araşdırılmış məşhur filoloq alim V.Y.Poppun araşdırmasından məlumdur ki, nağıl kompozisiyası qəhrəmanının məkan yerdəyişməsinə əsaslanır. [1, 69-142]. Yəni nağıl qəhrəmanının müəyyən məkan koordinatlarından digər məkan koordinatlarına keçid etməsi nağıl mötnərlərinin özəl formulları ilə reallaşan modellərdə, daşlaşmış ifadələrdə həlliini tapa bilir. Bu mənada sehirləri nağıllar xronotopunun universallığından danışmaq mümkündür. [2,15-18]. Mifoloji və sehirləri dünya mənzərəsinin verballaşma mexanizmlərini araşdırılmış dilçilərin qeyd etdiyi kimi, bu məqəm özlüğündə miflik düşüncə tərzinin, ətraf ələmdən qəbul olunan informasiyanın strukturlaşmasında və kateqoriyaladmasına arxaik modellərin universallığı ilə şərtlənir. Nağılları mifologiyadan və eləcə də məişət nağıllarını sehirləri nağıllardan fərqləndirən əsas cəhətlərdən birinin məhz, zaman axarının mənşə sütətinə uyğun şəkildə "tonzimlənə" bilməsi məqamı olduğu qeyd edilir. [3, 48-54]. Bu zaman günləri, illəri, hətta qırıq və asırları şəhər edən zaman kasımından digər zaman diliminiñ keçid "sürətlandırılıb" bilar. Nağıl dili yüksək olar, nağılda illər, qırınlar bir dəqiqədə gölib keçər, adamlar bir dəqiqədə böyükürlər. [4]. Maraqlıdır ki, Azərbaycan nağıllarında bu qəbilden "sürətlandırıcı" formullar təkcə sehirləri nağıllarda istifadə edilir. Bizi, "nağıl dili yüksək olar" – tipli medial formullara məişət və sevgi nağıllarında da tez-tez təsadüf edirik ki, bu da, öz növbəsində o qanunauyğunluqla şərtlərin və nağılıcı nağıl sütətinin izafə paralel süjet xəttləri, əlavə məlumatlarla yüklənməməsi üçün xrotopik keçidə yol verir. Bu zaman mənşə çərçivəsində skript gerçəkləşir. Nümunəyə diqqət edək: Nağıl dili yüksək olar, amma iş yüksək olmaz. İbrahim üç il yol getdi, mənzil keçdi, axırdı gölib gül olan bağın yanına çıxdı. Bu bağın yanında yeddi gün, yeddi gecə dolandı, içəri girməyən yoldaşmadı. [5]. Müqayisə edək: Oğlanın adını dərvish dediyi kimi, Qəmər qoydular. Qəməri dayəyə təpsirdilər. Nağıl dili yüksək olar. Bir gün, beş gün, Qəmər gölib səkkiz yaşa çatdı. Onu yaxşı mollaya təpsirib məktəbə göndərdilər. [6]. Eyni xronotop mahiyyəti medial formülərin birinci haldə sehirləri nağılda, ikinci haldə isə sevgi nağıllında istifadəsini izləyirik. Lakin əyani şəkildə göründüyü

kimi, onların arasında heç bir fərq təzahür tapmır. Hər iki halda biz, skript keçidinin gerçəkləşməsi naməni, yəni bir xronotop koordinatlarından digərinə keçid naməni medial nağılı formulundan istifadə olunduğunu müşahidə edirik.

Ədəbiyyat

1. Пропп В. Я. Морфология волшебной сказки. Исторические корни волшебной сказки. (Сборник трудов В. Я. Проппа). - М.: Лабиринт, 1998. - С. 69-142.
2. Соловьева Н. В. Реализация категории оппозиции в фольклорном дискурсе (на материале английского и русского языков): автореферат докторской ... доктора филологических наук: 10.02.20 / Соловьева Н.В./ Москва: ГОУ ВО МО Московский государственный областной университет], 2019, 46 с.
3. Соловьева Н.В. Особенности пространственно-временной организации мифологической и сказочной картин мира // Филологические науки. Вопросы теории и практики Тамбов: Грамота, 2016. № 10(64): в 3-х ч. Ч. 3. С. 48-54. https://www.gramota.net/articles/issn_1997-2911_2016_10-3_13.pdf
4. "Tapdiq" nağılı <http://www.nagillar.az/article/a-197.html>
5. Yetim Ibrahim və sövdəgər <http://www.nagillar.az/article/a-200.html>
6. "Şəms-Qəmər" nağılı <http://www.nagillar.az/article/a-196.html>

TÜRK VƏ QAQAUZ DİLLƏRİNDE GEYİM LƏ BAĞLI ETNOQRAFİZMLƏRİN LINQVOKULTUROLOJİ XÜSUSİYYƏTLƏRİ

Aygül Mirzayeva

AMEA akad. Z.M.Bünyadov adına Şərqişunashlıq İnstitutu, dissertant

Azərbaycan

Mirzeli89@mail.ru

Summary

LINGUOCULTURAL CHARACTERISTICS OF ETHNOGRAPHISM RELATED TO CLOTHES IN TURKISH AND GAGAZI LANGUAGE

The uniqueness of clothing culture distinguishes peoples from others. This is a manifestation of the diversity of the concept of clothing that exists in people's worldview. This worldview is formed by a system of values based on history and culture. In such clothes, the geographical environment, climatic conditions, religion, gender, and the type of business they are engaged in are reflected in such clothes. Since clothing is considered an element of material culture, clothing names also have linguocultural significance. While studying the linguistic and cultural characteristics of ethnographicisms related to clothing in Turkic and Gagauz languages, we determine the influence of other cultures on the culture of the Turkic and Gagauz peoples, and its manifestation in the lexical composition of the language.

Key words: language, culture, clothing, ethnography, vocabulary.

Резюме

ЛИНГВОКУЛЬТУРНЫЕ ОСОБЕННОСТИ ЭТНОГРАФИЗМА, СВЯЗАННОГО С ОДЕЖДОЙ, В ТУРЕЦКОМ И ГАГАЗСКОМ ЯЗЫКАХ

Уникальность культуры одежды отличает народы от других. В этом проявляется многообразие понятия одежды, существующее в мировоззрении людей. Это мировоззрение формируется системой ценностей, основанной на истории и культуре. В такой одежде отражаются географическая среда, климатические условия, религия, пол и вид бизнеса, которым они занимаются. Поскольку одежда считается элементом материальной культуры, названия одежды также имеют лингвокультурное значение. Изучая лингвокультурные особенности этнографизмов, связанных с одеждой в тюркских и гагаузских языках, мы определяем влияние других культур на культуру тюркских и гагаузских народов, его проявление в лексическом составе языка.

Ключевые слова: язык, культура, одежда, этнография, лексика.

Hər bir xalq öz dilinin leksik fondunda, ilk növbədə, mədəniyyətinin, məişətinin özünləməxsus anlayışlarını mühafizə edib saxlayır. Çünkü onun mövcudluğu, spesifikasiyi məhz bu anlayışların varlığı